

*Vüsalə Sardar qızı Əliyeva  
pedagoqika üzrə fəlsəfə doktoru  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi*

## **İNSAN KAPİTALININ İNKİŞAF ETDİRİLMƏSİNDE TƏHSİLİN ROLU**

*Вусала Сардар гызы Алиева  
доктор философии по педагогике, преподаватель  
Азербайджанский Государственный Педагогический Университет*

## **РОЛЬ ОБРАЗОВАНИЯ В РАЗВИТИИ ЧЕЛОВЕЧЕСКОГО КАПИТАЛА**

*Vusala Sardar Aliyeva  
PhD in pedagogy,  
teacher at Azerbaijan State Pedagogical University*

## **ROLE OF EDUCATION IN DEVELOPMENT OF HUMAN CAPITAL**

**Xülasə:** Məqalədə ibtidai siniflərdə məsələ həlli zamanı müasir texnologiyalardan istifadə yolları müəyyənləşdirilmişdir.

Ibtidai siniflərdə məsələ həlli prosesində müasir texnologiyalardan istifadə edilməsi əzlinəməxsusluğunu ilə fərqlənir. Ibtidai siniflərdə məsələlərin tərtib edilməsi və seçilməsi müəllimlərdən xüsusi bacarıq tələb edir. Çünkü ibtidai siniflərdə məsələlər uşaqların həm psixoloji, həm də pedaqoqi inkişafına təsir göstərir. Belə ki, məsələlərin həllində daha səmərəli olan vasitələrin müəllim tərəfindən seçilməsi çox vacib şərtdir.

**Açar sözlər:** *insan kapitalı, şəxsiyyətin inkişafı, təhsil, təlimin məqsədi*

**Резюме:** В статье определены способы использования современных технологий в процессе решения задач в начальных классах. Применение современных технологий в решении задач в младших классах отличается своей оригинальностью. Создание и выбор задач в начальных классах требует специальных навыков от учителя. Так как задачи в младших классах влияют на психолого-педагогическое развитие детей. Поэтому очень важно выбрать средства, которые будут более эффективны в решении задач.

**Ключевые слова:** *человеческий капитал, развитие личности, образование, цель обучения*

**Summary:** The article identifies ways to use modern technologies in primary school decision-making.

The use of modern technologies in the problem-solving process at primary grades differs in its originality. Creating and selecting issues in elementary grades requires special skills from the teacher. Because issues in elementary grades affect children's psychological and pedagogical development. So, it is very important to select the tools that are more effective in addressing issues.

**Key words:** *human capital, personality development, education, purpose of training*

Ulu öndərimizin uzaqqorənliyi sayəsində müstəqilliyimizin ilk pilləsində elmin, təhsilin, milli-mənəvi dəyərlərin inkişafı ölkə prioritetlərindən biri olmuşdur. O dövrdə hələ insan kapitalı anlayışı olmasa da, bu məsələyə belə yanaşılmışdır: "...Məhz bu illərdə respublikada uşaq bağçaları, məktəblər, ali və orta ixtisas məməşələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturunu müasir standartlar çər-

çivəsində yenidən qurulmuşdur. Həmin dövrda humanitar və fundamental elm sahələrində də böyük irəlilşiyələr əldə edilmiş, elmdə, təhsildə qazanılan uğurların xalq təsərrüfatının ən müxtəlif sahələrində tətbiqi böyük nöticələr vermişdir. Cəmiyyət inkişaf prosesinin elmi-intellektual əsaslar üzərində qurulmuş yeni mərhələsinə qədəm qoymuş, respublikada ixtisasi kadrlar

hazırlayan onlarca ali və orta ixtisas məktəbləri açılmışdır". (4)

Azərbaycan Respublikasının təhsil siyasetində müvafiq Dövlət programlarının təsdiqi və uğurla həyat keçirilməsi təkər təhsilin inkişaf xidmət etmər, həm də "insan kapitalı"nın inkişafına istiqamətlənmədir. Bu programlar məktəbəyə qədər, ola ümumtəhsil, texniki peşə və ali təhsil pillələrinə uyğun edir. Təsəddüf deyil ki, bu gün təhsil siyasetimiz qarşısında əsas məqsəd olaraq — hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirilməsi dır.

Har təhsil sahəsi üçün ayrılan sərmayə "insan kapitalı"nın inkişafına, gələcək gelirə çevirilir. Lakin təhsili çox sərmaya ayırmalı "insan kapitalı"nın inkişafını daha keyifyiyatlı təskil edə biləcəmizdir deşək varmış olar.

Təhsil sahəsində "insan kapitalı"nın inkişafını xarici və daxili amillərin qarşılıqlı vəhdəti kimi də göstər bilərik. Təhsil sahəsində xarici amil dedikdə, tədris programı, dərsliklər, dərs vəsaiti və müəllimlərin metodik təsiri nəzərdə tutulur. Bu o deməkdir ki, xarici amillərin elmi-metodik vəziyyəti insanın inkişafına təsir edir. Təhsil sahəsində daxili amil dedikdə isə insanın öz daxili maraq, istak və qabiliyyətləri nəzərdə tutulur. Belə ki, ağar bir insanın rəsm çəkmək qabiliyyəti yoxdur, onu hər hansı bir sarmayı güclü rəssam etmək düzgün deyildir. Bu "insan kapitalı"nın inkişafından dañlı şox sormaya itkiyi qiyamlanır. Yəni bir ali təhsilin "insan kapitalı"nın inkişafına idarətəməsi biki amilin (xarici və daxili amillərin) qarşılıqlı vəhdət skənləndə nəzər alınması qacılımaz faktdır.

Təəssüf ki, bu gün comityatımızda ali təhsil anlayışı, bəziləri tərəfindən sadəcə diplom katırıno oxumaxa kimi qiymətləndirilir. Təhsilə böyük yarlış yanışının olur zamanı "insan kapitalının inkisafından da danişmaq düzgün olmaz". Elbəttə ki, ali təhsilin insan qabiliyyətinə, mənşəyin uyğun seçilməməsi, onun tekrar istehsalda edilmişsinə, yəni əlavə sormayın (xərclərin) qoyulmasına səbəb olur. Bu da, öz növbəsində, həm vaxt itkiyi, həm de maddi vəziyyətin gücləşməsinə səbəb olur.

Ölbötä ki, bu gün ali töhsil müüssisölörinden aparılan bir sıra islahatlar insan kapitalının nikşinasına xidmet edir. Buna misal olaraq tələbə aqüälərinin verilməsini göstərə bilərik. Əvvələr ali töhsil müüssisələrində təqəffütlər, yalnız

dövlət hesabına təhsil alan tələbələrə təhkim  
blunurdu. Hazırda isə təlimin keyfiyyətini, tələ-  
bənin öyrənmə motivasiyasını yüksəltmək məq-  
sədilə öndənmiş təhsil alan tələbələrə də təhkim  
blunur. Bu da, öz növbəsində, tələbələrin bilik,  
mənşəcələrinin inkişafına təsir edir.

Apardığım tədqiqatlarla əsasən deyə biləm ki, bu gün dünyada və ölkəmizdə yaranan böhranların aradan qaldırılmasının tek çıxış yolu insan kapitalının gücləndirilməsidir. Əksinə təqdimdə da bu böhranların yanarına səbəbləri yüksək insan kapitalının çökəlməsi var.

İnsan kapitalının temel unsurları;

İnsan kapitalı insanın bilgiyi, bacarığını ve eserkarlılığını ifade eder. Bir comiyettede insan kapitalının üçü yükseldikçe, o comiyeytin təhsili, elimi, təcəllüdü güclü və siyasi da yüksəlməsi olacaq. Məhz buna görə da insan kapitalının yüksəldiləsi daima comiyeytində diqqət mərkəzində olmalıdır. Nəzərə aksa ki, insan kapitalının inkişaf etdirilməsində əsas amil təhsildir, o zaman təhsil sisteminin inkişafı prioritet məsələlərdən çıxmalıdır.

Təhsil insanın şəxsiyyət kimi formallaşmada ona əhəmiyyətli amildir. Təhsil müəssisələndə insanları erkən yaşından savadı dark etməyə, illi va ümumbaşarı dayırları mönimşəməyə, əlqun mırasını öyrənməyə, mədaniyyətin yüksək dərəcələrinə çatmağıya va başqa qabiliyətləri təqib etdirməyə istiqamətləndirmək lazımdır.

Təhsil sisteminin inkişafı xalqın, cəmiyyətin maariflilik səviyyəsinin yüksəldilməsi ilə ortlanır. Cəmiyyətdə insan kapitalının inkişafının əsas amili təhsildir.

Azərbaycan Respublikasının təhsil sistemi təktəboqadır, orta ümümtəhsil və ali təhsil illərlərindən ibarətdir. İnsan kapitalının inkişafdırılması hər üç pillə üçün prioritet məsələ olmalıdır. Çox vaxt biz elə bilirik ki, insan kapılı təkəcə ali təhsili bitmiş insanlardır. Lakin əsas fikir tam olaraq yanlışdır. İnsan kapitalı elə gücləndir ki, o, cəmiyyətin dəyişməsinə və kişisəfina təsir edir.

Ali təhsil müəssisələrindən məzun olan bir şəxsi insan kapitalı kimini qiymətləndirir? Yanlış olardı. Çünki insanın kapitala çevriləcək təkəf onun aldığı diploma ölçülü bilməz. Təhsil sistemi elə qurulmalıdır ki, insanın yaşa tarzına xidmət etsin. İstər məktəbəqadər, istər orta ümumtəhsil pilləsi insanın hayatı üçün birliklilik və rəmziyi vermelidir. Məktəbəqadər təhsil

#### *İnsan kapitalının inkişaf etdirilmesinde təhsilin rolü*

pillisi tam olup olduğu için burada pedagojik iş daha atlaşı ve mühkem yapılmalıdır. Çünkü insan kapitalının yaranması mühzibin bu mərhədən başlanğıc. Orta əməktarlılıq pillisi isə insan kapitalının inkişafı üçün daha vacib vəzifələrə daşıyır. Çünki bu pilli şəxsiyyətin formalamasını pillosidir. Bu zaman verilən təlim tərbiyənin hərtərəfi inkişafına xidmət etməlidir.

da bir da böyüzlüklerini tamın olumsuz gözlemlenir. Bu gün orta ümumtəhsil sahəsində tətbiq olunan programlar (kurikulumlar), dərsliklər asas islahat olmaqla yanaşı, nəzari sahoni dəshət edir. Unutmaq olmaz ki, təhsilin inkişafında təkər program və ya dərsliklərlə aparmanın mümkün deyildir. Burada asas işi metodik sahə üzərində görəmk lazımdır. Çünki müəllim kapitalı nə qədər güclü olarsa, cəmiyyət üçün bir o qədər güclü insan kapitalı formalasdırıbilər.

Bazılırlı insan kapitalı dedikde, bii şəxsin hansısa bir sah üzrə ali tohsil almasına xərçəndi rəməyə kimə qiymətləndirilir. Lakin bu fikirdə yanlış bir yanaşma var. Belə ki, bir şəxsin ali tohsil almış onu insan kapitalına çevirir. Cümlə dili insanların var ki, olaraq aldıqları ali təhsildən görir əldə etmirlər və tamam fərqli sah üzrə çalışış yaşayırlar. Bu zaman alı təhsilsə vərlən sərmaya kəanitləri cevirlər.

"İnsan kapitalı" yalnız təhsilə bağlıdır. Çünki təhsil insanı formalasdır, inkişaf etdirən başlıca vəsiatdır. Azərbaycan Respublikasının təhsil sistemi varislik prinsipi üzrində qurulduğundan, hər təhsil pilləsində aparılan metodik işlər bir-birinin davamı və biri digarın asılıdır. Məsələk mətbəədən təhsil pilləsində öyrənilən biliklərin davamı ibtidai siniflərdə aparılır və s., məhz buna görə də hər təhsil pilləsinin keyfiyyəti və möhkəmliyi öz tədris metodikası qədər əvvəlki təhsil pilləsindən asılıdır.

Təhsil sahəsində aparılan bütün islahatların uğurlu olması mülliətin kapitalından asılıdır. Orta Ümumtəhsil sahəsində tədris olunan bütün fənlər uşaqların hərtərəfi inkişafına xidmət edir. Lakin ənənənin kapitalının inkişaf etdirilməsindən nəzara alınması lazım bilinəcək bir sənəd fənlər ola bilərdi. Bir insannı bılık, bacarıq və həyat qabiliyyətlərinin olması onun şəxsi məqsədinəndən asudur. Bəzən mətbəədə weşən, həq, hinc

sahə üzrə məqsədi olarsa, o zaman onun kapita-  
ləçəvriləsi da asan olar. Çünkü məqsədli insan  
har bir sahədə öz bacarıq və qabiliyyətlərinə ha-  
taya keçirəcəkdir. Yətar ki, bu məqsəd düzgün  
olaraq müəyyənləşdirilsin. Orta ümumiştihlil  
pil-  
ləsində bütün elmların başlangıcını özündə birləşdirən,  
falsafı, məntiqi biliklər dayanan fənn-  
ının tədris olunması insan kapitalının inkişaf ta-  
mamının güclü olmasına dayanardı. Bu fənn şagirdlərin  
özünü tanımasına və dünyagörüşünün  
inkişafına kömək edəcəkdir.

"İnsan kapitalı"nın inkişafında təhsil sisteminin rolunu yükseltmək üçün comiyyətin maarifləndirilməsi başlıca səbəbdür. Yəni valideynlər "insan kapitalı" anlayışını düzgün dərk etməklə, uşaqlarının düzgün istiqamətlənməsinə də kömək etmisi olarlar.

Təhsil amilində "insan kapitalı"nın inkişafı ali təhsil məmənliklərinin daha effektif biznes struktur saflaşdırılmasına məxsus olması kimi göstərilə bilər. Dünya təhsil siyasetinə baxıldığında görürük ki, ali təhsil məmənliklərinə qəbul qaydaları çox asan və sadə üsulla aparılır. Lakin ali təhsil məmənliklərinin bittürk oxan qat olduğunu qədər, "insan kapitalı"nın inkişafını da tömən etmiş olur. Yani ali təhsil külətvil məvəcidi dasımadığı Üzün burada insanın qabiliyyətini bacarıq nozara alırmış, onun kapitala çevrilmesini baş verir.

Azərbaycan Respublikası göləçək iqtisadi strategiyasını mahz insan kapitalının inkişafı üzrə qurur. Dövlətin ssas hadəflərinən biri bacarıqlı kadrların formalasdırılması sahəsinə iqtisadi gəlirlərin daha çox hissəsinə ayırrı. Bu işlər ham əlkadaxılı təhsilin inkişafı üzrə, ham da gəncənlərin xaricdə təhsili üzrə aparılır. Təsəddüfi deyil ki, ölkə başçısı "2009-2015-ci illarda elmin inkişafı üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Dövlət Programı" qəbul edərək, minlərlə gəncin xaricdə təhsil almاسını maliyyələşdirmişdir. Bunlarla yanaşı, Prezident yanında Elmin Inkişafı Fondu rəhbərliyi və Dövlət Neft Fonduñun maliyyəsi hesabına har il yüzlərlə tələbə xaricdə müxtalif ixtisaslar üzrə təhsil alır. Bu da dövlətin sormayaçının "insan təsəvvüfatı" məsələsinə iqtisadi təsirini artırır.

Dünyada edilen kaşfın insanların elm sahəsindəki inkişafı sayısında baş verir. Elmitədqişat sahəsində çalışan insanlar cəmiyyət, dövlət və iqtisadiyyat üçün əsl kapitalıdır. Ölkənin elm sahəsində aparıldığı işlətlər ilk

öncə, təhsil səviyyəsindən başlamalıdır. Çünkü, təhsil elmi-tadqiqatın ilkin mərhələsi sayılır. Həqiqi qəbul etsək görərik ki, bu gün Azərbaycanda hər hansı bir sahə üzrə elmi kəşfər yetorincə deyildir. Bunun başlıca sabobi isə ali təhsil müəssisələrində elmi-tadqiqat işlərinin yeri yeterilməsindən çatışmaqlıların mövcud olmasıdır. Ölkəmizdə elmin inkişafı sahəsində inkişaf Fonundun olması və bir sira elmi layihələrin həyatə keçirilməsi maliyyələşdirilsə də, hələ də nəlliyyətin əldə olunması mövcud deyil. Burdan belə nəticə çıxara bilərik ki, "insan kapitalı"nın inkişafında təsəkküd sərməya rol oynamır. Gənc alımların beynəlxalq elmi konfranslarda iştirakı məlhiyyə ilə ölçülə bilər, lakin onun orada uğur qazanmasından möhər gəncin şəxsi bacarıq və qabiliyyətindən asılıdır.

Ölkəmizin "insan kapitalı"nın inkişafı sahəsində apardığı işlər təsəkküd kifayətləndirir, həm idman, inəsənat və digər sahələri da şəhər edir. Bu sahələr üzrə uğur qazanan gənclər göstərlən dövlət qayğısı insan kapitalının inkişafı kimi göstərilə bilər.

Bu gün ölkəmizdə bər sira sahələr (fizika, kimya, nüvə sahəsi, turizm, IKT üzrə, kosmos və s.) üzrə peşəkar mütəxəssislərə ehtiyac vardır. Hazırda bu tələbatları ödəmək üçün xarici mütəxəssislər daha böyük vəsaitlər ödənilərkən ölkəyə götərilir. Əlbəttə ki, bu mütəxəssislər öz vətəndaşlarımız olsa idi, bu sormaya 2-3 dəfə az olardı. Burdan da belə qeyd edə bilərik ki, "insan kapitalı" ölkənin həm golinir, həm də xərcini balanslaşan əsas amillərdən sayılır. İnsan kapitalı şəhəlinin rifahı və həyət rəhatlığını tömən edən göstəricilər müəyyənləşdirmək olar. İnsan kapitalının təkrar istehsalına hər il külli miqdarda vəsaitlər xərclənir. Mossolon, bu xərcləri bəla qruplaşdırıb: təhsil sisteminin faaliyyəti, sağlamlıq və insanların əmək faaliyyətinə, olverişli həyat faaliyyəti üçün şəraitin yaradılmasına və s. Bu, öz növbəsində, ictimai əməyin əshəlinin həyat səviyyəsinin yüksəldilməsinə tösir edir.

Əgər insanın goləcəkdə kapitala çevrilmesi üçün düzgün istiqamətdə sərməyə qoyulursa, o zaman insan kapitalının təkrar istehsalına da ehtiyac olmayaçaq.

Ümumdünya Bankı milli sərvətin ən əhəmiyyətli elementi və iqtisadi artımını insan potensialının hesabına və ya insan kapitalına ayı-

ran xərclərə göstərir. Bu amilin qiymətləndirilməsi üçün həyat təminatı sahəsində xərclərin məcmusunu müəyyən etmək təklif edilir. İqtisadiyyatda və cəmiyyətdə inqilablı dəyişikliklər, on böyüyə innovasiyalar, xalqın, ölkənin, sivilizasiyaların hər tarixi dövründə inkişafının insan kapitalı əsasında həyata keçirilmişdir.

İnsan cəmiyyəti ilə biliklər tədrisinə topalanır. Onların bazasında təhsil və elm inkişafı edirdi. Bu, olduqca məhsuldar elmi-texniki, idarə və bütövlükdə intellektual təbəqəni formalasdırır, hənsi ki, bəşəriyyətin inkişafında növbəti sıçra'yış olurdu. İnsan kapitalının artırılması, həmişəki kimi, onun dayorının artımı kimi göstərilir, hənsi ki, insan kapitalının inkişafında onun keyfiyyətinin artımı dayanır. İnsan resursunun "dayışıklılıqları"nın ölçmək üçün BMT-nin normaları asas götürülür. Fiziki, monavi, əxlaqi dayışılma insanın həyat faaliyyəti ilə şartlanır. İnsan kapitalının inkişaf etdirilməsi təkcə onun biliyk və bacarıqlara yiyələnməsi ilə ölçüle bilməz. Bu, həmdə onun yaşadığı həyat tarzı ilə də ölçülməlidir. Bəs ki, həyatın çətinlikləri və daimi stresslər insanın faaliyyət keyfiyyətini azaldır, onun əmərini isə qısalır. Həmçinin, insan potensialının dayışılmasının daracacını hər il insan kapitalının dayorının artumuna və bu kapitalın istehlakının səviyyəsinə görə nozara almaq lazımdır. Bu vəsaitlər təhsil, əmək, təhlükəsizlik və həyat şəraiti və s. yaxşılaşdırmaq üçün lazımdır.

Tərbiyəçi insanın şəxsiyyət kimi formallaşmasında heykəltərsə rolunu oynayır. Pedaqoqluq peşəsində möhər, biliklər və tədrisin metodikası əhəmiyyətli rol oynayır. Bu gün insanlar öz biliklərini təkmilləşdirməyi məcbur olurlar. Əlbəttə ki, mütəsir dünyada hamı tərəfindən qəbul edilmiş biliklərin əldə edilməsi aspektləri çevirilərək "bütün həyat arzində tolma" anonəvi maarifləndirici sistemin çərçivəsindən konara çıxır. Hər bir insanın məhsuldarlığını, iş qabiliyyətinin yüksəldilməsi üçün stimullaşdırın amil əhəmiyyətlidir.

Problemin aktuallığı. Bu gün dünəninin inkişaf etmiş ölkələrin iqtisadi gücünə baxıqdır, "insan kapitalı" üzərində quruluğunu görürük. Proseslərin təhlili göstərir ki, insan kapitalı və onun inkişafı innovasiya dəlgələrinin yaranmasının, cəmiyyətin və dünya iqtisadiyyatının döri inkişafının əsas amilidir. Ümumiyyətlə, insan kapitalı yaradıcı, peşəkar, intellektual, keyfiyyətli, məhsuldar əmək və yüksək yaşayış keyfiyyətidir.

### *İnsan kapitalının inkişaf etdirilməsində təhsilin rolü*

Problemin elmi yeniliyi ondan ibarətdir ki, insan kapitalının inkişaf etdirilməsində Azərbaycan Respublikasının təhsil sistemi məktəbəqədər, orta tətum təhsil və ali təhsil pillələrinin imkan və yolları müdəyyənləşdirilmiş, problem baxımından bir sıra materiallar arasındırılb, tədqiq edilmişdir.

Problemin praktik əhəmiyyəti. Məqədən elmi işlərin, mühəzərə mətnlərinin, tezis və məqədələrin yazılması zamanı istifadə etmək olar.

### *Ədəbiyyat:*

1. İnsan kapitalının inkişafi: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası. Bakı: "Çap ART", 2017.
2. <https://banker.az/insan-kapitali-qazanilmasi-vacib-olan-on-dayerli-nailiyyatidir/>
3. [https://az.wikipedia.org/wiki/İnsan\\_kapitali](https://az.wikipedia.org/wiki/İnsan_kapitali)
4. [http://ani.az/down/meqale/azerbaycan\\_noyabr2009/96159.htm](http://ani.az/down/meqale/azerbaycan_noyabr2009/96159.htm)
5. <http://vergililer.az/art-view/1674/>
6. <https://jabrailvaliyev.com/2013/03/17/insan-kapitali-va-iqtisadi-inkişaf/>

**E-mail:** vusale2000@gmail.com

**Rəyçilər:** ped.üfəs.dok. N. Əliyeva,

X. Həmidova

**Redaksiyaya daxil olub:** 11.12.2018.